

"XƏZƏR UNIVERSİTETİ"

MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorun Rəyi**

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

"XƏZƏR UNIVERSİTETİ" Məhdud Məsuliyyətli Cəmiyyəti

MÜNDƏRİCAT

Səhifə

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ
HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

1

MÜSTƏQİL AUDİTORUN RƏYİ

2-3

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
MALİYYƏ HESABATLARI

Mənfəət və zərər haqqında hesabat

4

Maliyyə vəziyyəti haqqında hesabat

5

Kapitalda dəyişiklik haqqında hesabat

6

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

7

Maliyyə hesabatları üzrə qeydlər

8-20

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Müstəqil auditor hesabatının 2-ci səhifədə təqdim olunmuş müstəqil auditorun rəyində şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat "Xəzər Universiteti" MMC (bundan sonra "Universitet") maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik Universitetin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və Beynəlxalq Mühəsibat Uçotu Standartlarına ("BMUS") müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.


Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:

- Uyğun mühəsibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- BMUS- na uyğunluğun bəyan edilməsi və əgər bu standartlardan əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi : və
- Əgər yaxın gələcəkdə Universitet işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarını daimilik prinsipi əsasında hazırlanması;
Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır;
- Universitetin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Universitetin maliyyə hesabatlarının BMUS-na uyğun olaraq düzgün hazırlanması və Universitetin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat sisteminin təşkil edilməsi;
- Beynəlxalq mühəsibat sisteminin qanunvericilik və Beynəlxalq mühəsibat uçotu standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Universitetin aktivlərinin mühafizə edilməsinin təşkil olunması;
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarının bəyan olunması 02 may 2025-ci il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.



İsaeva Razia Rüşət qızı
Rektor



Ləman Vurğun qızı
Baş mühəsib

27 oktyabr 2025-ci il

Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Xəzər Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyətin Təsisçi və Rəhbərliyinə:

RƏY

Biz, “Xəzər Universiteti” MMC-nin (bundan sonra “Universitet”) 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə mühasibat uçotunun əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Universitetin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabımızın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq Universitetdən asılı deyilik və biz digər etik öhdəliklərimizi və bu məəcəllənin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Universiteti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Universitetin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi 15A,
Premium Biznes center, 4-cü mərtəbə

Tel: (+994 51) 519 16 25

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, EAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yaranı bilər və ayrılıqda yaxud məcmu olaraq istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.



Emin Azayev
"AFR SERVICES Co." MMC-nin Direktor - auditoru
27 oktyabr 2025-ci il. Bakı, Azərbaycan Respublikası

"Xəzər Universiteti" MMC

Mənfəət və zərər haqqında hesabat

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
(Azərbaycan manatı ilə)

	Qeydlər	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Əsas əməliyyat gəliri	4	11 873 788,69	10 316 800,94
Satışın maya dəyəri	5	(6 347 082,28)	(6 006 844,32)
Satış gəliri		<u>5 526 706,41</u>	<u>4 309 956,62</u>
Digər fəaliyyət üzrə gəlir	4	211 092,88	280 461,78
Kommersiya xərcləri	6	(134 397,54)	(73 239,15)
Cəmiil gəlir		<u>5 603 401,75</u>	<u>4 517 179,25</u>
Mənfi məzənnə fərqi		(133 092,68)	(148 330,47)
İnzibati xərclər	7	(1 819 955,19)	(1 496 812,22)
Sair əməliyyat xərcləri	8	(868 455,57)	(1 266 002,56)
Maliyyə xərcləri	9	(6 043,12)	(37 676,68)
Gəlirdən çıxılan vergilər	10	(38 148,42)	(38 748,42)
Mənfəət vergisindən əvvəl mənfəət (zərər)	11	<u>2 737 706,77</u>	<u>1 529 608,90</u>
Güzəşt nəzərə alınmaqla vergiyə cəlb edilən mənfəət		--	--
Mənfəət vergisi		--	--
Hesabat dövrünün xalis mənfəəti(zərəri)		2 737 706,77	1 529 608,90

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:


İsaeva Razia Rüşet qızı
Rektor
27 oktyabr 2025-ci il
Bakı, Azərbaycan Respublikası


Ləman Vurgun qızı
Baş mühasib

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

"Xəzər Universiteti" MMC
Maliyyə vəziyyəti haqqında hesabat
 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Aktivlər	Qeydlər	31.12.2024	31.12.2023
Cari aktivlər			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	15	6 850 962,25	6 962 257,51
Qısamüddətli debitor borcları	14	4 896,49	2 360,00
Kapitallaşdırma üçün aktivlər	16	223 764,18	1 738,02
Digər qısamüddətli aktivlər	16	108 351,70	33 165,54
Cəmi cari aktivlər		7 187 974,62	6 999 521,07
Uzunmüddətli aktivlər			
Əmlak, avadanlıqlar	12	10 565 933,68	10 788 993,17
Qeyri-maddi aktivlər	12	2 998,38	3 426,72
Cəmi uzunmüddətli aktivlər		10 568 932,06	10 792 419,89
Cəmi aktivlər		17 756 906,68	17 791 940,96
Kapital və öhdəliklər			
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli bank kreditləri	18	--	535 833,20
Digər uzunmüddətli borclar	19	1 134 056,46	2 477 725,24
Cəmi uzunmüddətli öhdəliklər		1 134 056,46	3 013 558,44
Vergi və başqa fondlar üzrə öhdəlik	20	186 249,58	224 129,77
Sair qısamüddətli öhdəliklər	21	16 090,08	36 644,69
Dividendlər		--	--
Alınmış avanslar	21	3 036,42	7 332,80
Digər cari öhdəliklər	21	30 063,95	542 703,42
Cəmi cari öhdəliklər		235 440,03	810 810,68
Cəmi öhdəliklər		1 369 496,49	3 824 369,12
Ödənilmiş (nizamnamə) kapitalı	17	20,00	20,00
Hesabat dövrünün xalis mənfəəti		--	--
Kapital ehtiyatları		16 341 645,99	13 921 807,64
Bölüşdürülməmiş mənfəət və digər rezervlər		45 744,20	45 744,20
Cəmi kapital və ehtiyatlar		16 387 410,19	13 967 571,84
Cəmi kapital və öhdəliklər		17 756 906,68	17 791 940,96

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi
 adından imzalayan və buraxılmasına icazə
 verənlər:

İsaeva Razia Rüşət qızı
Rektor

27 oktyabr 2025-ci il, Bakı, Azərbaycan Respublikası

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

Ləman Vurgun qızı
Baş mühasib

"Xəzər Universiteti" MMC
Kapitalda dəyişikliklər haqqında hesabat


31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
(Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Əlavə kapital və Bölüşdürülməmiş mənfəət ödənilməmiş zərər)	Cəmi kapital
01 yanvar 2022-ci il tarixinə qalıq	--	<u>12 393 322,33</u>	<u>12 393 322,33</u>
Dövr üzrə xalis mənfəət və zərər		1 529 608,90	1 529 608,90
Kapital ehtiyatları	20,00	2 038 473,24	2 038 473,24
Elan edilmiş dividendlər		--	--
Mənfəətdən istifadə		(1 993 852,63)	(1 993 852,63)
31 dekabr 2022-ci il tarixinə qalıq	20,00	<u>13 967 551,84</u>	<u>13 967 571,84</u>
Dövr üzrə xalis mənfəət və zərər		2 737 706,77	2 737 706,77
Kapital ehtiyatları	--	--	--
Elan edilmiş dividendlər		--	--
Mənfəətdən istifadə		(317 868,42)	(317 868,42)
31 dekabr 2023-cü il tarixinə qalıq	20,00	<u>16 387 390,19</u>	<u>16 387 410,19</u>

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə
verənlər:


İsaeva Razia Rüşet qızı
Rektor

27 oktyabr 2025-ci il
Bakı, Azərbaycan Respublikası


Ləman Vurgun qızı
Baş mühasib

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Göstəricilərin adı	Qeydlər	31.12.2024	31.12.2023
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
<i>Pul daxilolmaları:</i>			
İşçi heyətindən pul vəsaitlərinin daxilolmaları		6 849,22	--
Təsərrüfat subyektləri tərəfindən təmin edilən mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları	15	12 082 729,64	10 528 862,87
Törəmə (asılı) müəssisələri üzrə pul vəsaitlərinin daxilolmaları		3 639,27	3 184,68
Təhtə hesab şəxsdən			
Məqsədli maliyyələşmə, bank kreditləri üzrə pul vəsaitlərinin daxilolmaları	18	3 183 986,73	2 855 413,22
Məzənnə fərqi mədaxil		83 601,76	177 967,16
Sair daxilolmalar		1 363 215,31	2 741 892,74
CƏMI DAXILOLMALAR		16 724 021,93	16 307 320,67
<i>Pul xaricəlmaları:</i>			
Vergi və başqa fondlar üzrə pul vəsaitlərinin ödənilməsi		1 728 692,82	1 437 881,76
Mallara və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri		3 011 466,24	2 721 269,38
İşçi heyətinə pul vəsaitlərinin ödənişləri	5	4 151 509,73	3 709 220,33
Sığorta şirkətinin sığorta müqətləri və ya iddialar, annuitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin ödənişləri	7	20 464,24	22 431,53
Törəmə (asılı) müəssisələrə ödənişlər		107 064,26	85 442,91
Təhtə hesab şəxsə		541 876,32	1 108 343,48
Bank kreditləri və faizləri üzrə pul vəsaitlərinin ödənişləri	18	--	--
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə (müvafiq olan təqdirdə) pul vəsaiti ödənişləri		--	--
Məqsədli maliyyələşmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmaları		3 039 998,68	3 190 130,25
Məzənnə fərqi məxaric		132 569,93	148 330,47
Sair ödənişlər		4 101 674,97	3 866 312,31
CƏMI XARICOLMALAR		16 835 317,19	16 289 362,42
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		(111 295,26)	17 958,25
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		(111 295,26)	17 958,25
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq	15	6 962 257,51	6 944 299,26
Pul vəsaitləri və onların ekvivalentləri, ilin sonuna olan qalıq		6 850 962,25	6 962 257,51

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:

İsaeva Razia Rüşet qızı
Rektor

27 oktyabr 2025-ci il

Bakı, Azərbaycan Respublikası

Ləman Vurgun qızı
Baş mühasib

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

1. CƏMİYYƏT HAQQINDA MƏLUMAT

"Xəzər Universiteti" MMC (bundan sonra "Universitet") 04 mart 1995-ci ildə təsis (VÖEN 1300090601) edilmişdir.

Universitetin nizamnamə kapitalının miqdarı 20 manat elan edilmiş və ödənilmişdir. Universitet Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən sonuncu dəfə 25.02.2016-cı il tarixdə 088871 sayılı müddətsiz lisenziya almışdır.

Universitet Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakı məqsədlər üçün yaradılmışdır:

- Ali təhsil müəssisələri fəaliyyətinin göstərilməsi;
- Universitet AR-nın qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul ola bilər.

31 dekabr 2024-cü və 31 dekabr 2023-cü il tarixlərinə Universitetin nizamnamə kapitalında təsisçilərin payı aşağıdakı kimi olmuşdur:

Təsisçilər	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
İsayev Hamlet Abdulla oğlu	100%	100%
Cəmi	<u>100%</u>	<u>100%</u>

Qanuni təmsilçi: İsaeva Razia Rüşət qızı

Universitetin hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 11.

Bu maliyyə hesabatları 02 may 2025-ci il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

2. ƏMƏLİYYAT MÜHİTİ

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar təhsil sektorunun da genişlənməsi və inkişafına müsbət təsir göstərir. Müvafiq olaraq yerli qanunvericilik aktları da müxtəlif əlavə və dəyişikliklərə məruz qalır.

3. TƏQDİMATIN ƏSASI

Təqdimatın əsası

Universitet mühasibat yazılışlarını Beynəlxalq mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları Beynəlxalq mühasibat uçotu qaydaları əsasında hazırlanmış və zəruri düzəlişlər edilmişdir.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

Əməliyyat valyutası

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (AZN).

UÇOT SİYASƏTLƏRİ

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

Uçot metodu

Maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

Əsas əməliyyat gəliri

Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır.

Digər gəlirlər

Digər gəlirlər aidiyyəti əməliyyatlar başa çatdıqda gəlirin kreitinə yazılır. Əməliyyat xərcləri və digər xərclər adətən mallar alındıqda və ya xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeyd olunur.

Pul vəsaitləri və ekvivalentləri

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri – ödəmə müddəti üç ayadək olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan qismüddətli qoyuluşlardır. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis pul vəsaitləri və onların ekvivalentlərinə əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

Banklarda yerləşdirilmiş əmanətlər

Banklarda yerləşdirilmiş əmanətlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklarda yerləşdirilmiş əmanətlər pul vəsaitinin qarşı tərəfə ödəmə şəklində verildikdə qeydə alınır.

Ödəniş tarixinədək saxlanılan investisiyalar

Ödəniş tarixinədək saxlanılan investisiyalar saxlanılan investisiyalar müəyyənləşdirilən və sabit ödənişli borc qiymətli kağızlardır. Bu cür qiymətli kağızlar ilk olaraq ədalətli dəyər üstgəl birbaşa əməliyyat xərcləri məbləğində tanınır.

Alınacaq vəsaitlər və qabaqcadan ödəmələr

Alınacaq vəsaitlər göstərilmiş xidmətlər nəticəsində yaranan debitor borclardan və digər vəsaitlərdən ibarətdir. Debitor və kreditor borcları bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Universitet xalis və ya hesablaşma niyyətinə malik olur. Alınacaq vəsaitlər müqavilə bağlandığı tarixdə qeydə alınır və xidmətlər göstərildiyi zaman mənfəət və zərər hesabatında yazılır. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə mənfəət və zərər hesabatına daxil edilir.

Torpaq, tikili, avadanlıq və amortizasiya

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyektı əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. "İlkin dəyər" ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşmənin ədalətli dəyərində bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (ilkin dəyər modeli). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi "azalan qalıq metodu" əsasında aktivlərin illik köhnəlmə dərəcələri istifadə etməklə hesablanır:

Binalar, tikililər və qurğular	7%-ə qədər
Maşın və avadanlıqlar	20%-ə qədər
Hesablama texnikası	25%-ə qədər
Nəqliyyat vasitələri	25%-ə qədər
Digər aktivlər	20%-ə qədər

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərinə müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərində qədər silinir.

Qeyri-maddi aktivlər və amortizasiya

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:

- Bu aktiv fiziki formaya malik olmayan qeyri monetar aktiv olmalıdır;
- Ayrıca tanına bilməlidir;

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

- Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
- Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
- Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı olmalıdır;
- Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.

Bu meyalardan hər-hansi yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün xərcləri kimi tanınır. Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Universitet ilkin tanınmadan sonra qeyri-maddi aktivini amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır ("ilkin dəyər modeli"). Qeyd etmək lazımdır ki, faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər, faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. Universitet faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə amortizasiyanı "azalan qalıq metodu" ilə hesablayır. Bundan əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərlə müqayisə edilməli və ədalətli dəyər balans dəyərindən əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir.

Ehtiyatlar

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha aşağı olan dəyərlə qiymətləndirilir.

Vergilər

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır.

Mənfəət vergisi

Mənfəət vergisi xərcləri cari vergilərdən və təxirə salınmış vergilər üzrə xərclərdən ibarətdir.

Cari mənfəət vergisi – balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə dövr üzrə gözlənilən vergiyə cəlb olunan mənfəət əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasında aid ediləcəyinə (müvəqqəti fərqlər) və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə (daimi fərqlər) vergi mənfəəti hesabatdakı mənfəətdən fərqlənir.

Təxirə salınmış mənfəət vergisi – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi nəticələridir. Təxirə salınmış vergi ilə mühasibat qeyd edir ki, müvəqqəti fərqlər üzrə nəticələnə biləcək uçot mənfəəti və vergi mənfəəti arasında mövcud olan əlaqə ilə bağlı istənilən təhrifin aradan qaldırılmasını təsvir edir.

Təxirə salınmış vergi öhdəlikləri – vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisinin məbləğidir. Vergi tutulan müvəqqəti fərqlərin mövcud olduğu yerlərdə vergi xərci nəzərdə tutulan gələcək vergi xərci vasitəsilə artırılır və öhdəlik kimi mühasibat balansında tanınır.

Təxirə salınmış vergi aktivləri – çıxılan müvəqqəti fərqlərin nəticəsi kimi yaranana və gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir.

Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin qiymətləndirilməsi – aktivin realizasiya olunacağı və ya öhdəliyin yerinə yetiriləcəyi dövrə tətbiq edilməsi gözlənilən balans hesabat

tarixinə qüvvədə olan vergi dərəcələri əsasında qiymətləndirilməlidir. Lakin balans hesabatı tarixinə hökumət gələcək illərdə vergi dərəcəsinə dəyişəcək qanunvericilik aktlarını qəbul edərsə, bu zaman gələcəkdə qüvvədə olacaq dərəcə istifadə olunmalıdır. Birbaşa kapitalla təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa mənfəət və ya zərər hesabında əks etdirilir. Universitetin kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər balans üzrə kapitalında öz əksini tapır.

İnvestisiyalar

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınır.

Ödəniş tarixənədək saxlanılan investisiyalar

Adətən aşağıdakı beş meyarla uyğun olduğu zaman investisiyalar "ödəniş müddətinə qədər saxlanılan investisiyalar" kimi təsnifləşdirilir:

qeyri-törəmə aktivlərdir;

sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir;

sabit ödəmə müddətinə malik olmalıdırlar;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malikdir.

Maliyyə alətləri və onların ədalətli dəyəri

Maliyyə alətləri bir müəssisənin maliyyə aktivlərinin və digər müəssisənin maliyyə öhdəliyinin yaranmasına səbəb olan hər hansı sənəd və ya müqavilədir. Bu ikili aspekt hər zaman mövcud olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcud deyilsə, onda müqavilə maliyyə aləti deyildir.

Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst katirovkası olan bazar qiymətləri ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Universitet tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

Maliyyə aktivləri

Pul vəsaiti, digər müəssisədə kapital aləti (yəni, bir qayda olaraq səhmlər), digər müəssisədən pul vəsaiti almaq üzrə müqavilə hüququ, müəssisənin əlverişli şərtlər əsasında öz maliyyə aktivlərini və öhdəliklərini mübadilə etməsi üzrə müqavilə hüququ, müəssisənin ödənişi öz payların potensial olaraq dəyişən sayı formasında qəbul etməsini tələb edən müqavilə hüququ, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə maliyyə aktivləri hesab olunur.

Maliyyə öhdəlikləri

Digər müəssisəyə pul vəsaitinin ödənilməsi ilə əlaqədar müqavilə öhdəliyi (kreditör borclar, kreditlər), müəssisə üçün əlverişli ola bilməyən maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin mübadiləsi ilə əlaqədar olan müqavilə öhdəliyi, müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında həyata keçirməsini tələb edən müqavilə öhdəliyi, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə öhdəliyi maliyyə öhdəlikləri hesab olunur.

Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri və effektiv faiz metodu

Bu iki anlayış maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınma dəyəri üzrə tələb olunan hesablamalara aid edilir. Amortizasiya edilmiş dəyər sadəcə olaraq müddət üzrə pul vəsaitlərinin hərəkətini deyil, aktiv (və ya öhdəlik) müddətində qazanılmış real maliyyə gəlirlərini (və ya yaranmış məsrəfləri) nəzərdə tutur. Effektiv faiz dərəcəsi diskontlaşdırma əmsalı kimi istifadə olunaraq gələcək gəlir axını (investisiyadan gələn) xalis balans dəyərinə endirilir. Həmin faiz dərəcəsi sonradan aktivin əldə edildiyi hər bir müddət üzrə əldə olunan maliyyə gəlirlərini müəyyənləşdirdikdən sonra, aktivin balans dəyəri hesablanır.

Qiymətləndirilmiş öhdəliklər

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik kimi tanınır.

Xarici valyuta əməliyyatı

Universitetin əməliyyat valyutası manatdır. Xarici valyutada olan monetar maddələr (kassa qalığı, hesab qalığı, debitor borclar, kreditör borclar, öhdəliklər və s.) Universitetin balans hesabatının bağlandığı tarixə (31 dekabr) olan valyuta məzənnəsindən istifadə etməklə hesabat verdiyi valyutaya dəyişilir. Xarici valyutada olan maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr tanınmış maya dəyəri nəticəsində ilkin əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər müəyyən edilən (və ya yenidən qiymətləndirilmə aparılan) günə olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir. Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsi ilə mühasibat uçotuna daxil edilir. Qeyri-monetar maddələrlə bağlı digər mənfəət və ya zərərin mənfəət və zərər haqqında hesabat vasitəsi ilə tanındığı hallarda

"Xəzər Universiteti" MMC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

yaranan məzənnə fərqləri də həmçinin bu hesabatlara daxil edilir. Mənfəət və ya zərərler kapital vasitəsi ilə tanındığı hallarda müvafiq olaraq, məzənnə fərqləri də həmçinin kapital vasitəsi ilə tanınır.

Xarici valyuta balansında istifadə olunan əsas dərəcə Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") rəsmi məzənnələri əsasında aşağıda göstərilib:

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
AZN/ 1 ABŞ dolları	1,7000	1,7000
AZN/1 Avro	1,7724	1,8766

Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəlikləri yalnız o zaman əvəzləşdirilir ki, qarşılıqlı əvəzləşdirmənin həyata keçirilməsi üçün qanuni hüquq mövcud olmalı, iki alətin qarşılıqlı əvəzləşdirilməsi niyyəti və hər iki müqavilənin eyni zamanda reallaşdırılması niyyəti olsun.

İşçi heyəti ilə bağlı xərclər və aidiyyəti ayırmalar

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Universitet işçilərin əmək haqlarından məcburi sosial sığorta haqları tutur və onları Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmalarını nəzərdə tutur. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən yerinə yetirilir. Universitet Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. Bundan başqa, Universitetdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

"Xəzər Universiteti" MMC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

4. GƏLİRLƏRİN TƏHLİLİ

31 dekabr 2024-cü il və 31 dekabr 2023-cü il tarixlərində başa çatmış illər üzrə Universitetin gəlirləri aşağıdakı kimi olmuşdur:

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Əsas əməliyyat gəlirləri	11 873 788,69	10 316 800,94
Digər əməliyyat gəlirləri , ondan	211 092,88	280 461,78
- malların təqdim edil.-dən gəlir	2 439,80	7 104,92
- İcarədən gəlir	11 673,97	5 000,00
-A.R.-da alınmış dividendlər	113 377,00	90 389,70
- Digər gəlirlər	--	--
Müsbət məzənnə fərqi	83 602,11	177 967,16
Cəmi gəlirlər	<u>12 084 881,57</u>	<u>10 597 262,72</u>

31 dekabr 2024-cü il və 31 dekabr 2023-cü il tarixində başa çatmış illər üzrə Universitet üzrə satışın maya dəyəri, inzibati, kommersiya və sair əməliyyat xərcləri aşağıdakı kimi olmuşdur:

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
5. Satışın maya dəyəri	6 347 082,28	6 006 844,32
Əmək haqqı	4 660 055,31	4 141 446,42
Sosial sığorta haqqları	899 742,45	804 052,39
Enerji, qaz və kommunal xərclər	122 877,62	130 317,13
Köhnəlmə	500 440,61	799 884,49
Təmir xərcləri	163 966,29	131 143,89

"Xəzər Universiteti" MMC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

6. Kommersiya xərcləri	134 397,54	73 239,15
Reklam xərci	18 961,60	17 278,90
Nəqliyyat xərci	245,30	--
Ezamiyyə xərci	115 190,64	55 960,25
7. İnzibati xərclər	1 819 955,19	1 496 812,22
İcarə haqqı	1 636 447,10	1 241 174,20
Rəbitə xərci	95 971,49	151 164,06
Mühafizə xərci	17 374,04	8 941,00
Bank xərci	49 698,32	50 252,30
Sığorta xərci	20 464,24	45 280,66
Digər xərclər	--	--
8. Sair əməliyyat xərcləri	868 455,57	1 266 002,56
Sair xərclər	868 455,57	1 266 002,56
9. Maliyyə xərcləri	6 043,12	37 676,68
Kredit faizi	6 043,12	37 676,68
10. Gəlirdən çıxılan vergilər	38 148,42	38 748,42
Torpaq vergisi	38 148,42	38 148,42
Əmlak vergisi	--	--
Nağd qaydada bank hesabından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi	--	600,00
Mənfi məzənnə fərqi	133 092,68	148 330,47

11. MƏNFƏƏT VERGİSİ

Universitet vergi hesabatlarını Azərbaycan Respublikasının yerli vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır və bu tələblər maliyyə hesabatlarının tələblərindən fərqlənir. 2024-cü ilin maliyyə nəticələrinə görə Universitet 2 737 706,77 manat mənfəət əldə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsində edilən dəyişikliklərə uyğun olaraq Universitetin fəaliyyəti 01.01.2019-cu il tarixdən etibarən (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla) mənfəət vergisindən azad edildiyindən 2024-cü ildə mənfəət vergisi üzrə vergi öhdəliyi yaranmamışdır.

"Xəzər Universiteti" MMC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

12. ƏSAS VƏSAİTLƏR

	Binalar və qurğular	Maşınlar və avadanlıqlar	Nəqliyyat vasitələri	Hesablama texnikası	Digər əsas vəsaitlər	Q/maddi aktivlər	Cəmi
01.01.2023-cü il tarixə qalıq dəyəri	8 165 135,97	641 772,87	30 608,37	--	2 134 686,07	3 855,06	10 976 058,34
01.01.2023-cü il tarixə ilkin dəyəri	12 226 000,00	1 286 621,42	53 880,22	--	2 581 798,19	4 283,40	16 152 583,23
01.01.2023-cü il tarixə yığılmış köhnəlmə	1 966 660,83	334 006,09	12 403,85	--	447 112,12	428,34	2 760 611,23
2023-cü ildə alınmış	--	374 954,10	244 673,94	--	750,00	--	620 378,04
2023-cü ildə satılmış	--	43 816,88	--	--	--	--	43 816,88
2023-cü ildə köhnəlmə	558 958,05	131 992,64	68 820,58	--	--	428,34	760 199,61
01.01.2024-cü il tarixə qalıq dəyəri	7 606 177,92	840 917,45	206 461,73	--	2 135 436,07	3 426,72	10 792 419,89
01.01.2024-cü il tarixə yığılmış köhnəlmə	2 525 618,88	465 998,73	81 224,43	--	447 112,12	856,68	3 520 810,84
2024-cü ildə alınmış	--	259 261,38	--	--	1 689,80	--	260 951,18
2024-cü ildə satılmış	--	--	--	--	--	--	--
2024-cü ildə silinmiş	--	23 587,50	--	--	--	--	23 587,50
2024-cü ildə köhnəlmə	260 911,68	147 896,06	51 615,43	--	--	428,34	460 851,51
01.01.2025-ci il tarixə qalıq dəyəri	7 345 266,24	928 695,27	154 846,30	--	2 137 125,87	2 998,38	10 568 932,06
01.01.2025-ci il tarixə yığılmış köhnəlmə	2 786 530,56	613 894,79	132 839,86	--	447 112,12	1 285,02	3 981 662,35

13. EHTİYYATLAR

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Əsas materiallar	--	--
Ehtiyatlar	--	--
	--	--

"Xəzər Universiteti" MMC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

14. QISAMÜDDƏTLİ DEBİTOR BORCLARI

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Sifarişçilərin qısamüddətli debitor borcları	--	--
Büdcə ilə hesablaşmalar	777,43	360,00
Əmək haqqı	--	--
Sair debitor borcu	4 119,06	2 000,00
	<u>4 896,49</u>	<u>2 360,00</u>

15. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Kassa vəsaitləri	35 813,20	43 748,61
Banklardakı hesablaşma hesabları	6 815 149,05	6 916 145,77
- Azərbaycan manatı	5 891 725,11	5 812 958,09
- Xarici valyuta	915 058,66	1 103 187,68
Banklardakı xüsusi hesablar	--	--
ƏDV depozit hesabı	8 365,28	2 363,13
	<u>6 850 962,25</u>	<u>6 962 257,51</u>

Qeyd: Maliyyə hesabatlarında göstərilmiş pul vəsaitlərinin hərəkəti ilə vergi hesabatında göstərilən pul vəsaitlərinin hərəkəti arasında yaranmış fərqi səbəbi Cəmiyyətin bank hesablarında aparılmış daxili köçürmələrin də mədaxil və məxaric dövriyyəsi kimi əks etdirilməsi olmuşdur.

"Xəzər Universiteti" MMC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

16. SAİR QISAMÜDDƏTLİ AKTİVLƏR

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Kapitalaşma üçün aktivlər	223 764,18	1 738,02
Verilmiş avanslar	104 648,33	28 125,44
Digər aktivlər	3 703,37	4 853,62
	332 115,88	34 717,08

17. NİZAMNAMƏ KAPİTALI

Nizamnamə kapitalı ilkin dəyər ilə tanınır. Təsisçilərin payı vəsait şəklində deyil, aktiv və ya başqa formada kapitala əlavə etdikdə onların dəyəri əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır. 31 dekabr 2024-cü il tarixinə Universitetin nizamnamə kapitalı 20,00 manat olmuşdur.

18. UZUNMÜDDƏTLİ FAİZ XƏRCLƏRİ YARADAN ÖHDƏLİKLƏR

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Bank kreditləri	--	535 833,20
	--	535 833,20

19. UZUNMÜDDƏTLİ KREDİTOR BORCLARI

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Malsatan və podratçılara uzunmüddətli kreditör borcu	--	--
İcarə üzrə öhdəliklər	570 574,08	2 477 725,24
Digər uzunmüddətli öhdəliklər	563 482,38	--
	1 134 056,46	2 477 725,24

"Xəzər Universiteti" MMC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

20. VERGİ VƏ SAİR MƏCBURİ ÖDƏNİŞLƏR ÜZRƏ ÖHDƏLİKLƏR

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Vergilər üzrə öhdəliklər, o cümlədən; mənfəət vergisi	66 646,53	59 241,53
üzrə öhdəlik	--	--
Sosial ayırmalar üzrə hesablaşmalar	119 603,05	164 888,24
	186 249,58	224 129,77

21. SAİR QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	<u>31.12.2024</u>	<u>31.12.2023</u>
Alınmış avanslar	3 036,42	7 332,80
Malsatan və podratçılara qismüddətli kreditör borcu	16 090,08	36 644,69
Əmək haqqı üzrə borc	1 597,78	--
Digər öhdəliklər	28 466,17	542 703,42
	49 190,45	586 680,91

22. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hesabat tarixindən sonrakı dövr ərzində Universitetdə əhəmiyyətli dəyişikliklər baş verməmişdir.